

# Arzular böyük, hədəflər çox...

Azərbaycanın istedadlı şagirdlərinin üzə çıxarılmasında "Sabahın alımları" XII Respublika müsabiqəsinin mühüm rolü var. Müsabiqə yuxarı sinif şagirdlərinin müasir tədqiqat metodlarına yiyələnməsini təmin edir, bu sahədəki fəaliyyətlərini stimullaşdırır, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirir. Bir sözlə, "Sabahın alımı" adını qazanmaq gələcək uğurlar üçün açar rolunu oynayır. Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri də hər il keçirilən müsabiqənin qalibləri sırasında yer alırlar. Təsadüfi deyil ki, "Sabahın alımları" XII Respublika müsabiqəsində liseyin 10 şagirdi qalib olub. Onları yaxından tanıyaq.

bıqədə II yeri qazanıb. Onun fikrincə, biologiyada hələ də araşdırılmamış məqamlar var. Bunları araşdırmaqla gələcəkdə çözümü tapılmayan bir çox məsələləri həll etmək mümkündür.

Müsabiqədə III yerin qalibləri - "Gələcəkdə həkim olacağam" - deyən Aytac Əliyeva və həmkarı Cəfər Cəfərov isə qida təhlükəsizliyi istiqamətində araştırma aparıblar. Onlar bildirirlər ki, nano-hissəciklərin bitkilərdə yaradığı təsirlər qidalarda öz əksini tapır və bu, insan mədəsinde ziyanolu kimyəvi reaksiyalara, hətta zəhərlənmə hallarına səbəb ola bilir. Məhz bu təqdimatla Aytacla Cəfər müsabiqədə biologiya istiqaməti üzrə III yeri qazanıblar.

Gənc istedadlarının ən balacaşı olan Ərhun Abdullazadə IX sinifdə oxumasına baxma-yaraq, müsabiqədə fizika istiqaməti üzrə elektrik enerjisini alınmasının fərqli yolları-



XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömrəli və Ömər İbrahimov kimya istiqaməti üzrə I yerə, X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yerə layiq görünlərlər. X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə III yeri qazanıblar. Eyni zamanda, XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.

Müsabiqədə I yerin qalibləri Misir Hüseynli, Ayşan Hacıyeva yollarda alternativ enerjini əldə edən və yol nişanlarını, işıqforları bu cihazdan alınan enerji hesabına çalılaşdırın cihazın maketini hazırlanıblar. Misir və Ayşanın dediyinə görə, hazırda bərpapəolunan enerji mənbələrinə böyük ehtiyac var: "Layihəmiz tükənən enerji mənbələrinə qənaət üçün yeni yollar axtarmaq ideyasından yaranıb. İnanırıq ki, sonrakı nəsillər bizim layihəmizin gətirdiyi enerjidən faydalanaçaq və dünyada "enerjinin tükənməsi" fikri tədricən yox olacaq".

I yerin digər qalibləri olan Ayaz Ömrəli və Ömər İbrahimov isə çirkli havanı virus və bakteriyalardan təmizləyəcək yeni cihaz yaradıblar. Məqsədləri isə bu cihazın real tətbiqinə nail olmaqdır: "Hazırda bir çox xəstəliklərin yaranması çirkli hava ilə əlaqədarıdır. "Daha təmiz hava, daha sağlam həyat" devizi ilə çıxdığımız yolda məqsədimiz Amerikada keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində də qalib olmaq, patent alaraq cihazımızı tanıtmaqdır".

Liseyin X sinif şagirdi Camal Axundov laborator şəraitdə gümüş nanohissəcikləri sintezindən alınan biokompleksin bioloji sistemə təsirini əyani təqdim etməklə müsa-

**"Sabahın alımları"ndə uğur qazanan "Gənc istedadlar"ı tanıyaq**

ni nümunələrlə izah etməsi ilə III yerin sahibi olub. Ərhun gələcəyin fizikidir və bu sevinci indidən paylaşır: "Dündəmənfi yüklenmiş elektronlar, ionlar, müsbət yüklenmiş proton və kationlar o qədər çox yolla əldə edilə bilər ki... Bunu yalnız araşdırmaq və öyrənməklə, yeniliklərlə tədqiq edə bilərik...".

"Kimya elə bir maraqlı dünyadır ki, insan daim onu araşdırmaq, yenilikləri üzə çıxarmaq istəyir". Bunu isə müsabiqənin xüsusi mükafatçıları - XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə araşdırırmaları ilə münsiflər heyətində maraqlı doğuruqları üçün deyirlər. "Viruslar bitkilərin daxilində proseslərin sürtənlənməsinə gətirib çıxara bilərmi?" adlı təqdimat onların müsabiqədə fərqlənmələrinə səbəb olub.

Gənclərin arzuları böyük, hədəfləri çoxdur. Bir-birindən maraqlı fikirlərə sahib olan bu istedadlar qalibiyyət sevincini ürəkdolusu qeyd edirlər. Ancaq ən maraqlı məqam odur ki, onların hamısı bir ağızdan eyni fikri söyləyirlər: "Azərbaycanı daha yüksək qalibiyyətlərə tanıtmaq istəyirik". Gözəl missiya yadır! Uğurlar olsun!

**Nurlan CƏBRAYILZADƏ,**  
BDU-nun Jurnalistika  
fakültəsinin I kurs tələbəsi